

# Qərbi Azərbaycanda 1948–1953-cü illər deportasiyası

**1923-cü ildə Azərbaycan SSR tərkibində Qarabağın dağlıq hissəsində erməni azlığı üçün muxtar vilayətinin yaranması ilə o dövrdəki Ermənistan-Azərbaycan ərazi münaqişəsinə moratorium qoyulmuşdu. Lakin II Dünya müharibəsinin sonunda bu sakitliyin tamamilə müvəqqəti bir xarakter daşıdığı aydın olmuşdu.**

1945-ci ilin noyabrında Ermənistan SSR rehberliyinin Dağlıq Qarabağa irəli sürdüyü iddialar, həmin muxtar qurumun Azərbaycan SSR tərkibində yaradılmasını erməni tərəfinin problemin həlli kimi qəbul etmədiyi ve bu ərazini özüne birləşdirmək planlarından el çəkmədiyi göstərmişdi. Ermenistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutinovun ÜK (b) P MK katibi G.Malenkova göndərdiyi telegramda muxtar vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifini əsaslandırmışa çalışaraq, bu addımın Qarabağın erməni əhalisinin inkişafı üçün daha əlverişli şərait yaradacağını bildirmişdi.

Şübhəsiz ki, Q.Arutinov belə bir addımı atmazdan əvvəl Sovet Azərbaycanının lideri M.Bağirovla kifayət qədər mürəkkəb münasibəti olan A.Mikoyanla məsləhətləşmişdi. Üstəlik, Arutinovun qardaşı qızı Mikoyanın oğlu Alekseyin arvadı idi. Arutinovun bu addımı ile bağlı sənədlə bir dəlil olmayan başqa versiyalar da var. Uzun müddət Sov.İKP Mərkəzi Komitəsində məsul vəzifələr tutmuş K.Brutentsin xatirələrində bu hadisələr bir az fərqli təsvir edilmişdir: "Hələ rəsmi olaraq təsdiqlənməmiş belə bir versiya var ki, 1945-ci ildə Qarabağ məsələsinə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Arutinov və Beriya qaldırılmışdı, Stalin Beriyaya bu məsələni həll etmək əmri vermişdi. O isə Bağırovla birləşdə ümumi layihə təklif etmişdi: Qarabağ – Ermənistana, Dağıstan – Azərbaycana və eyni zamanda, Soçi – Gürcüstana".

O vaxt Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi işləmiş H.Seyidov xatırlayırdı ki, M.Bağirov əks təkliflə çıxış edərək, Ermənistanın Əzizbəyov, Vedi və Qarabağlar bölgəlerinin Azərbaycan SSR-ə birləşdirilməsi məqsəlidə azərbaycanlıların yaşadığı Şuşa bölgəsi istisna olmaqla erməni muxtar vilayətinin Ermənistan SSR-ə verilməsinin mümkünüyünü bildirmişdi. Lakin Ermənistan rəhbərliyinin əsas məqsədi ərazi və əhalı mübadiləsi deyil, respublika sərhədlərinin genişləndirmək olduğundan, sakitcə məsələni gündəmdən çıxartmışdı.

Respublika sərhədlərinin Qarabağın dağlıq hissəsi hesabına genişləndirilməsinə nail ola bilməyən Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Arutinov 1947-ci ilin payızında Staline müraciətində "vətən-

lərinə" dönen on minlərlə mühacirin yerləşdirilməsi ilə bağlı məsələnin təcili həll edilməsi barədə yeni bir məsələ qaldır-

yıldı. Azərbaycanlıların köçürülməsinin səbəbi ABŞ, Avropa, Yaxın Şərqdə yaşayan ermənilərin "öz yurdlarına köçmək istəyi" idi.

Azərbaycan əhalisinin Qərbi Azərbaycandan köçürülməsi xarici ölkələrdən gələn ermənilərin qəbulu və yerleşməsi üçün şərait xeyli asanlaşdırılmışdı. Buna görə də, fərmana əsasən, Azərbaycan əhalisinin köçürülməsi nəticəsin-

də azad edilmiş binalar və yaşayış evləri gələn erməni əhalisini yerləşdirmək üçün istifadə edilmişdi. Ermənistan'dan köçürülmələn azərbaycanlılara güzəştlər və kreditlər verilsə də, əslində, onlar bütün daşınmaz əmlakdan, ilk növbədə, şəxsi evlərindən və ata-babalarından miras qalan torpaqlarından məhrum olmuşdur.

Lakin müəyyən olunmuş müddətde planlaşdırılan sayıda azərbaycanlı ailəsinin Ermənistan'dan köçürülməsi mümkün olmamışdı. Buna görə 1950-ci il sentyabrın 6-da SSRİ Nazirlər Soveti "1951–1955-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığında kolxozçuların və digər azərbaycanlı əhalinin köçürülməsi haqqında" yeni qərar qəbul etmişdi. Bu qərarda müəyyən edilmiş müddətde 15 min kolxozçu ailəsinin və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən köçürülməsi nəzərdə tutulmuşdu.

Beləliklə, Moskva köçürmə kampaniyasının müddətini uzadaraq 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları ilə nəzərdə tutulmuş 100 min nəfərin köçürülməsinə nail olmağa başlamışdı. Lakin Azərbaycan SSR Kənd Təsərrüfatı və tədarük naziri İ.Abdullayevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi İ.Mustafayev və respublikanın Nazirlər Sovetinin



müşdi. Beləliklə, Ermənistan rəhbərliyi ata-baba yurdlarında – Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın alçaldılması və hüquqlarının tapdalanması hesabına "tarixi vətən"lərini genişləndirmək fəndinə əl atmış, bununla Azərbaycandan hayif çıxmışdı.

Yüz min azərbaycanlı əhalinin Ermənistan'dan Azərbaycana köçürülməsi fikri belə ortaya çıxmışdı. Şübə yoxdur ki, layihənin təşəbbüsü Ermənistan rəhbərliyindən gəlmişdi və Moskva tərəfindən dəsteklənmişdi. Azərbaycan əhalisinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi məsəlesi SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixində İ. Stalinin imzaladığı qərarla qüvvəyə minmişdi. Fərmana əsasən, 1948–1950-ci illər ərzində Ermənistanın 100 min nəfərlik Azərbaycan əhalisi köçürülmüşdü.

Ermənistan SSR-nin Kənd Təsərrüfatı Nazirliyinin 1948-ci ilə olan məlumatına görə, köçürülmədən əvvəl respublikada 25 min ailə və ya 110 minə yaxın azərbaycanlı yaşayırırdı. Bunlardan yalnız 9 min ailə və ya 35 min nəfər düzən ərazidə, qalan 75 min nəfər isə dağlıq bölgələrdə məskun idi. Bunlardan yalnız 9 min ailə və ya 35 min insan düzən ərazidə, qalan 75 min nəfəri Ermənistan SSR-in yüksək dağ bölgələrində yaşa-

**AMEA-nın preidenti, akademik İsa Həbibbəyli A.A.Bakıxanov adına Tarix İnstitutunun qarşısında duran vəzifələr və müəssisədə aparılan struktur İslahatların müzakirəsi zamanı Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyanının hazırlanması ilə bağlı tapşırıq verdiyini xatırladaraq bildirib:**

—Qərbi Azərbaycan, Çuxursəəd bəylərbəyli bütünlükə tarixi Azərbaycan torpağı və Azərbaycanın ən qədim aborigen ərazilərdən biridir. Son 200 ildən artıq dövrədə indiki Ermənistan adlanan əraziləndə azərbaycanlılar sıxişdirilib, dövlət səviyyəsində deportasiyaya məruz qalıb, məhələli şəkildə öz dədə-baba yurdlarından çıxarılib, tarixi abidələrimiz, kəndlərimiz, qəbiristanlıqlarımız dağıdılıb. Bu, tarixi genosiddir. Ermənilərin Ağdamda törətdikləri dağıntılar Xirosimadakı faciədən də dəhşətlidir. Bu fəlakətlər, faciələr bütün dünyaya çatdırılmalıdır.

Akademiyada Qərbi Azərbaycanla bağlı ardıcıl, sistemli tədqiqatlar aparılmalı, elmi-tarixi nəzəri əsər-

lər ərsəyə getirilməlidir. Xüsusiə indiki şəraitdə, Ermənistanın sülh mütəxəlisindən yayınması məqsədile müxtəlif bəyanatlar verməsi, məkrili planlar qurmasından dolayı Qərbi Azərbaycanın tarixi dərindən araşdırılmalı, Qərbi Azərbaycana Qayıdış Konsepsiyanının hazırlanmasında yaxından iştirak etməliyik. Bu konsepsiya cənab Prezidentin dediyi kimi, sülhsever konsepsiadır və beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Elm buna öz dəstəyini verməli, akademianın ictimai elmlər üzrə fəaliyyət göstərən alimləri konsepsiyanın hazırlanmasında yaxından iştirak etməlidirlər.

AMEA-da bu istiqamətdə tədqiqatlar aparmaq məqsədilə Rəyasət Heyətinin qərarı ilə Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb. Tarix İnstitutunda yeni yaradılan Qərbi Azərbaycan tarixi şöbəsi akademiyada bu istiqamətdə aparılan tədqiqatların mərkəzi olacaq.

sədri T.Quliyevə göndərdiyi 13 oktyabr 1953-cü il tarixli məktubundan məlum olur ki 1948–1953-cü illərdə Ermənistan SSR-dən Kür-Araz ovalığına 11 min 914 təsərrüfat (53 min nəfər) köçürülmüşdü.

Azərbaycanlılar tarixi torpaqlarının bir hissəsindən digər hissəsinə köçürülsə də, bu əsl deportasiya idi, çünkü köçürülmələn azərbaycanlıların eksəriyyətinin iradəsi və istəyi əleyhina həyata keçirilmişdi. On minlərlə insanın adı həyat rümini kəsərek onları yeni şəraitə uyğunlaşmağa məcbur etdiyi üçün yeni həyat tərzi, yeni peşələr seçməyə məcbur etmişdi. Köçürülmə zamanı soydaşlarımız ağır məhrumiyyətlərə düşər olmuş, xeyli insan itki baş vermişdi.

1953-cü ildə İ. Stalinin ölümündən sonra azərbaycanlıların Ermənistan ərazisində – Qərbi Azərbaycandan köçürülməsi prosesinin intensivliyində azalma müşahidə olunmuşdu. Bu, bir tərəfdən sovet orqanlarının azərbaycanlıların köçürülmə planlarını müəyyən olunmuş müddətde və sayda yerinə yetirməməsi və digər tərəfdən Qərbədəki kifayət qədər rahat heyatlarını SSRİ-də qarşılaşdırıqları maddi və məsiət çətinliklərinə dəyişmək istəməyen ermənilərin sayının əksinə artması ilə bağlı olmuşdu. Köçürmə kampaniyası intensivliyini itirədən, bütövlükdə, Ermənistan'dakı yaşayış şəraitinin əlverişsizliyini hiss edən azərbaycanlıların köçməsi tədricən qaçılmaz prosesə çevrilmişdi və SSRİ-nin dağılmışına qədər sabit bir tendensiya almışdı.

Beləliklə, məhəribədən sonrakı illərdə Azərbaycanın partiya rehberliyi ermənilərin genişlənməkdə olan ideoloji və ərazi ekspansiyası qarşısında, Moskvanın təşviq etdiyi anti-Azərbaycan millətçi psixozunun ağır neticələrinin qarşısını almaq üçün bütün qüvvələrini səfərbər etməyə, iradə, dözdüm və sayılıq nümayiş etdirməli olmuşdu. Lakin itkişiz də keçinmək olmamışdı.

Türkiyədən torpaq qopartmağın mümkün olmadığını və Sovet respublikalarının sərhədlerinin yenidən böllüsdürüləsindən yaxşı bir nəticə verməyəcini anlayan Kreml rehberliyi azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası hesabına ermənilərin xroniki torpaq çatışmazlığı problemini müvəqqəti həll etmişdi. Nəticədə, Qərbi Azərbaycan torpaqlarının böyük bir hissəsi də itirilmiş və ermənilərlə məskunlaşdırılmışdı.

**İlqar NİFTƏLİYEV,**  
**AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfe doktoru**